

# Neft sənayesi azərbaycanlı qadın rəssamın yaradıcılığında

Həmidə Süleymanova

Azərbaycan Dövlət Rəsm Qalereyası "Elmi araşdırma və innovasiya" şöbəsinin böyük elmi işçisi

O, küləklər və qasırğalar arasında ləpələnən dənizə işləməyə gedən ilk azərbaycanlı qadın idi. Elə bu casarət və fədakarlığı ilə hər kəsi heyrətləndirməyi bacarmışdı.

Bəli, söhbət 23 iyul 1916-cı il tarixində Bakının Mərdakan kəndində sanətkar ailisində doğulan Azərbaycanın Xalq rəssamı Maral xanım Rahmənzadənin gedir. O, ilk öncə öz istedadını, rəssamlıq qabiliyyətini inkişaf etdirmək üçün 1930-cü ildə karikatüraçı rəssam Əzim Əzimzadənin adını daşıyan İncasənat məktəbinə, sonra isə təhsilini daha da təkmilləşdirmək məqsədilə V.I. Surikov adına İncasənat İnstitutuna daxil olur.

Baxmayaraq ki, həmin dövrdə qadınların ölkədən kanarda təhsil alması birmənli manfi qarşılıqları, ancaq tale elə gətirir ki, qızını Səttar Bahlulzadəyə tapşırınan təbük casarət göstərərək Maral xanımı təhsil almaq üçün icaza verir.

Rəssamin böyüdüyü mühit dayışan zaman mühitinə uyğunlaşmış tələb edirdi, daha sonra təhsil aldığı məktəb və mülliimlər onun galacak taleyini və şaxsiyyət kimi yetişməyinə böyük təsir göstərdilər.

Maral Rahmənzadə fərqli zamanlarda müxtalif mövzulara müraciət etmiş, müxtalif texnikaları sinəmiş, qrafika sahəsində oxşayıları ilə nəinki Azərbaycan təsviri sənətinə, hətta dünya irləsinə nadir müraciət qoymuşdur.

XIX əsrin sonu – XX əsrin avvaları neft bumundan sonra yenilik axtançında olan yaradıcı insanlar bu mövzuya müraciət etməkdən çəkinmirdilər. Heç təsdiçi deyil ki, məhz Maral Rahmənzadənin bir çox neft silsilə asarıları bu axtançları nəticəsində meydana gəlmişdir. Qadın nəcibiyi, incalınlı ağır neftçi amayına dayışmak, onların yaşlılırları yaşaması, obrazlı ifadə etmək həmin lövhələri katana köçürütmək olduqca maşaqatlı idi. O, saatlarla əzmkar neftçilərin gündəlik amayını müşahidə edir, müxtalif texnikalarda etüdlər, sulu boyla rəsmlər işləyir, onlara eyni şəraitdə yaşayış eyni həyat şərtlərini paylaşaraq şəhərin yeni sakinini çəvərilirdi.

Tanınmış firça ustası "Neft çıxaran qurğu", "Dənizdə buruqlar" ("Neft" silsiləsindən), "Danızın körpü, kran va gamilar fonunda görünüşü", "Firtina zamanı", "Estakada", "Güneşin şüaları, Xazarın sarvatları", "Körpünün yanında" ("Neft Daşları" silsiləsindən) lövhələrində estakadaları, neft çanlarını, madanları, neftin çıxınması səhnələrinin obrazlı ifadəsinə nail olmuşdur.

1940-cı ildə "Fəvvarə" avtolitoqrafiya nümunəsində isə neft yağında baş verən fontan qarşısında təbiatın ecazkar mazarasına



taçcubla tamaşa edən neftçilərin nacib obrazını yaradır. "Neft" silsiləsindən "Tanker dənizə çıxır" qrafik asərində qadın şəhərin ahatasından boylanan Qız Qalası, Xazarın sakit manzarası ilə birlikdə XX əsrin 40-cı illərinin bədiləşdirilmiş görünüşünü çıpalığı ilə gözümüzə öncənə sərir.

Bəzən rəssam ucalan neft buruqlarını, ləpələnən dənizin ortasında möhkəmə dayanan dirakları insan şüurunu təsəvvür edə bilmədiyi obyektləri yaradıcı taxayılı ilə ifadə etməyə çalışır. Neftçi amayının qahrəmanlaşdırıcı, sərt industrial manzaranı romantiklaşdırır.

"Neft" silsiləsinin növbəti avtolitoqrafiya nümunəsi "Neft çıxaran qurğu", "Dənizdə buruqlar" asarıları neft və qaz sənayesində geniş tətbiq olunan bir çox texnoloji proseslərin, maşın və mexanizmlərin əzəmatini nümayiş etdirir. Sərt industrial manzaranı nəcibləşdirir, tülük ahvalı-ruhiyyədə poetlikliyi ilə səciyyələnən olduqca maraqlı, tütümlü əsərlərin təsvirinə nail olurdu.



Madanda növba dayışıklığı

Maral Rahmanzada "Fahla rayonu", "Fahlalar katerda", "Estakadanın altında", "Gamida", "Növbəyə" tövhələri ilə fahlaların gündəlik yaşayışını, adı iş günlərinin müşahidəsini, Xəzərin romantik manzaralarını, göy üzüne boyanılan buruqların, insan və təbiatın harmoniyasını, onların bir-birina qovuşması anını abadılalasdırırdı. "Növbəyə" adlı əsəri tamaşaçıni özüna cəlb edən enerjisi, xüsusi kompozisiya və rəng hallı ilə diqqət çəkir. Kompozisiyanın markazında tasvir olunan qəhrəmanlar zaman-zaman insani heyratlandırırdı. Seyci Xəzərin təassüratını, bir-birini avazlayan insanların hərəkatını, xəfif əsan külayin mehini duymağa, onları hiss etməyi say göstərir. Səyjudan alların ciblərindən gizləndən obraxların üzərindəki qətiyyəti inam şücaatlı görünüşünü tamamlayırlar. Müallif sözügedən nümunə ilə rəsmiin bütün qanunauyğunluqlarını ustalıqla təqdimatla yanaşı, dinamik, bir o qədər da melonxolik rəng həllindən peşəkarcasına bəhrənmişdir. Bu qrafik nümunə litoqrafiya texniki ilə işlənmiş və öz badii həllinə görə realistikdir.

Mavi Xəzərin köksündə salinan "Neft Daşları" yatağında, poladdırklar üzərində əfsanəvi bir məkanın – yeni qəsəbənin

bünövrəsinin qoyulması rəssami heyratlandırır, onun enerjisini katana köçürümeye havaslandırdı.

Tanınmış firça ustası gərgin axtarışlarının nəticəsi kimi "Neft Daşları" silsiləsini yaratmağa müvaffaq olur. Həmin silsiləyə daxil olan "Firtına zamanı", "Estakada", "Günaş şüaları", "Xəzərin sərvətləri", "Aylı gecə", "Körpünün yanında" və s. qrafika nümunalarında bazan insan və coşqun danız qarşılıqlıdır, bu mübariza fonunda şəhərin lirik görünüşü canlanır.

Maral Rahmanzadanın 1957-ci ildə Moskvada naşr olunan "Bizim Xəzərdə" adlı avtolitoqrafiya seriyası da neftçilərə həsr olunmuş unikal arxivlərdəndir.

Bununla yanaşı, rəssamin dəstxatına aid 1956-1957-ci illarda işlədiyi "Estakadadən köprü", "Estakadada avtokran", "Estakadada", "Açıq danızda neft madəni", "Su basmış gəmilərdə" kimi sulu boy'a nümunalarında Neft Bakışı üçün səciyyəvi olan sənaye manzarasını – danizi yanb keçən polad estakadalar, onların dinamikası, nəhəng damır konstruksiyaların hərəkatı sama fonunda təsvirlənib.

Maral Rahmanzada çoxılık yaradıcılığında neft silsilələri ilə yanaşı, digar qrafik və rəngkarlıq əsərlərində ümumlaşdırılmış Azərbaycanın badii obraxını yaratmağa nail olmuşdur. Bu başəri mirasa tamaşa etdiyək cəmişə qaydır, galacə haqqında qayğı və illüziyalara qəpilmədən sabah üçün mübarizəyə can atırsan...♦



Neft daşları

### Ədəbiyyat:

1. Maral Rahmanzada. Xalq Bank. 2011.
2. Maral Rahmanzada. Sərvət Bakı. 2013.
3. <http://socarplus.az/az/article/66/%EF%BF%BDdeniz-nefti%EF%BF%BD-maral-rehmanzade>
4. [http://infosourceazgallery.az/arts/view\\_artifact/275/36/](http://infosourceazgallery.az/arts/view_artifact/275/36/)

### Резюме

В этой статье исследуется нефтяная тема в творчестве Марал Рахманзаде, первой азербайджанской женщины, получившей профессиональное образование в области живописи. Тема нефтяников в работах художницы отличается особой романтикой.

**Ключевые слова:** картина, нефть, азербайджанская женщина, графика.

### Summary

This article is about the oil theme in the creativity of the Maral Rahmanzadeh, The first Azerbaijani woman who received professional painting education. The romanticism of oil worker's labor is felt in the artist's works.

**Key words:** painting, oil, Azerbaijani woman, graphic.